

"SÖZÜN SƏMİMIYYƏT İŞİĞİ"

(Damət Salmanoğlunun yaradıcılığı hakkında qeydler)

Bəzən adama elə gəlir ki, da-ha deyiləsi yeni söz qalmayıb, bir ömür yaşayan insanla, onun həyata gəlişi və həyatdan gedisi arasında Allaha, cəmiyyətə, təbiətə sevgiyle bağlı hər şey deyilib və yazılıb. Lakin insan təfəkkürünün və düşüncəsinin sərhədləri nəhayətsizdir. Dün-yanın, təbiətin, cəmiyyətin say-sız-hesabsız görüntüsü möv-cuddur və bu vizualliği uşaqdan tutmuş qocayadək hər kəs özü-nəxas rakursdan qəbul edir. Şairlər bu görüntüləri, bu möv-cudluğunu özünəməxsus formada poetik duyumla ifadə edirlər.

Allahın ilahi qüdrətinə şəhadət verən möcüzələrdən ən mükəmməli sözdür. Söz, hem də dünyanın əşrəfi sayılan insanın əşrəfidir. Ulu Tanrı sözü belə şərafətləndirmişdir. Bu fikrin fəlsəfi mətləbini açmaga ehtiyac yoxdur, çünki müqəddəs "Qurani-Kərim" bütün mətləblərə ən kamil cavabdır.

Söz, hem də güzgündür. Fikirlərin, duyguların, düşüncələrin güzgüsü. Bu ilahi güzgü xeyirxah və nəcib əməlləri, qəhrəmanlıqları, yurd, vətən sevgisini, həmçinin mayasında Allah işığı olan bütün sevgiləri, gözəllikləri öz mübərək üzündə əks edir. Müqəddəs sözün əşməsindən içənlər o insanlardır ki, onların alın yazısından ulu Xalıqın iahi təbəssümü boyanır.

Ulu sözə könül bağlayan qələm adamlarından biri də Azerbaycan Yazıcılar Birliyinin uzvu, Prezident mukafatçısı şair Damət Salmanoğludur. Yurdumuzun əsrarəngiz guşələrindən olan qədim Masallı torpağında dünyaya göz açıb. Öz məzmunu ilə seçilən maraqlı və mənalı bir həyat yolu keçib. İndiye kimi dord poetik toplusu isiq uzu gorub. Onun şeirlərinin əsas mövzusu uca peygəmberimizin (s.s.) "Vətəni sevmek imandandır" kəlamından su içib. Damətin şeirlərində yurd, vətən, dogma ocaga bağlılıq hissi məxsusi poetika ilə səciyyələnir. Milli-mənəvi dəyerlərin, el-oba sevgisinin, övlad, vəlideyn məhəbbətinin, ləyaqət və insanpərvərlik duygularının bədii tərənnümü onun poetik nümunələrində səmimi bir kaloritdə öz ifadəsini tapır. Həmçinin onun şeirlərində uca Allaha, islam dininə və müqəddəslərə dərin sevginin tərənnümü ilə yanaşı, həyatda xeyirxahlıq, həssaslıq və qayğıkeşlik ruhunun təbliği, sadə insanların arzu, istək və amallarının gerçikləşməsi konstektində bu amillərin rolunun böyükülüyü də səciyyəvi xarakter daşıyır.

Gənc yaşlarından ədəbi-bədii yaradıcılığa maraqlı gösterən Damət Salmanoğlunun qələm təcrübələrinin tarixi xronikası onun püxtələşməyə can atmasından, getdikcə buna nail olmasından sonraq verir. Əlbəttə, uğurlu yaradıcılıq prosesi üçün peşəkarlıqla yanaşı, şair ovqatının "sarı sim" də gezişməsi də vacib şərtlər sırasındadır. Bu mənada da Damət öz yaradıcılıq yolunda bu önemli

şərtə diqqət yetirir, yəni könlünə yatan, onu həyacanlandıran mövzular, hadisələr qəlbinin poetik işığında təqdim edir.

Damət Salmanoğlu vətən sevdali şairdir. Dogma Azərbaycanımızın gözəlliklərini, sərvətini, əzəmətini vəsf etməkdən yorulmur. "Azərbaycanım" şeiri də bu baxımdan səciyyəvidir.

Baxıram dənizə deyirəm, Allah,
Bəndənə nə gözəl nemət vermisən.
Qeyb olub qəlbimdən qüssə, kədər, ah,
Sən öz dərgahından sərvət vermisən...



Poeziya aləmində elə şairlər var ki, onların bədii qüdrəti, istedadının gücü mürəkkəb poetik obrazlar silsilesində deyildir. Onların poetik ruhunun mayası folklor zənginliyindən qaynaqlanaraq, insanın arzusunu, ümidi, kəderini, sevincini, bütövlükdə mənəvi aləmini aydın, rəvan və özənməxsus səmimiyyətlə əks etməsindədir. Bu aspektdə özünü doğrudan, yaradıcılığının təbii, səmimi və ahəngdar ovqatı ilə oxucu mərağı qazanan vətənpərvər və səmimi şairdir Damət Salmanoğlu.

Ana yurd, ata ocagi Masallının gözəllikləri Damətin şair qəlbində özüñəməxsus səmimiyyət və həzin bir ahənglə, poetik avazla tərənnüm olunur. Yurdunun bir rəssam sövq-təbiiliyi ilə tablosunu yaranan şair, həm də forma əvanlığı ilə oxucunu heyran edir. Haqqında danışdığım

""Cənnətdir məkanım, cənnət Masallı" şeirinə şair klassik qoşma formasına bür müxəmməs (yəni beşlik) havası da qatib. Bu forma əlvanlılığı şeirin gözəl məzmununa və ahənginə məxsusui təravət və nəğmə ruhu aşılıyib.

Dağların ətəyi yamyasıl meşə,
Zirvələr konlunu acib gunese.
Cəsmeler opusun sepir Viləşə,
Gozellik ruhuma seribdir xali,
Cənnətdir məkanım, cənnət Masallı!

Damət Salmanoğlunun şeirləri gerçekliklə, reallıqla yanaşı, həm də ilahi məqamlarla, mənəvi dəyərlərlə bağlıdır. Bu poetik nümunələrdə həyatın səsi, zamanın nəfəsi, insanın daxili aləminə, ürəyinə nüfuz edən insan işığı duyulur. Şeirlərdə həqiqət duygusu, haqq-ədalət yangısı, heyranlıq hissi bədii düşüncənin başlıca məzmununa çevirilir.

"Həyat bir imtahanımiş" şeirində şairin "həyat", "ölüm" nəsnələ-

ri haqqında bədii-fəlsəfi düşüncələrinin poetik inikasını görürük.

Derd qimisar, keder guler,
Arzular quzu tək mələr.
Veriblərmi sənə xəbər?
Həyat bir imtahanımiş.

Ay Damət, gələn köçəcək,
Aglayan, gulen kocecek.
Ta yollardan gozunu cek.
Həyat bir imtahanımiş.

Damətin şeirlərində elə bir xüsusiyyət vardır ki, onu digər qələm sahiblərindən fərqləndirir bilir. Bu cəhəti şərtləndirən amil geniş və dərin mənada sadəlikdi və bu məxsusi sadəlik onun yaradıcılığının mühüm aspektidir. Şairin poetik təfəkkürü bədii-ictimai mənanı aydın, səmimi və sade formada ifadə etdiyinə görə onun şeirlərindəki forma sadəliyi, yəni ənənəvi xalq ruhuna bağlılıq bədii nümunələrin poetik təsirini qüvvətendirir. Şairin şeirlərində iman ətri, halallıq qoxusu duyulur. Onun qəlbindəki Tanrı sevgisi dərin bir fəlsəfi özünüdərk hadisəsidir. "İllahının həqiqəti" şeirində oxucu şairin müdrik həyat fəlsəfəsinə malik olduğuna şahid olur. Poetik sözün aynasında şairin bədii-fəlsəfi dünyası heyranlıq doğurur və düşündürür.

Körpələr dil açır "inqa" səsiyle,
Görəsən nadir bu sözün hikməti?!
Məlekklər yazırlar öz əlləriylə,
Hər körpə alnınə tale, qisməti.

Bu misraların poetik məzmununda böyük islam fəlsəfəsinin bədii-fəlsəfi mahiyyəti ehtiva olunur.

Bu şeirin bədii ümumişdirməsi qəlbə iman dolu bir şairin müdrik düşüncələrinin sevgi etirli inamıdır.

Allaha, Anaya, Vətənə sevgi,
İnsanın insanlıq ləyaqəti.
Qoruyun, yaşadın bu ülvə eşqi,
Bu eşq ilahının həqiqəti...

Damət Salmanoğlunun şeirlərində icimai, mənəvi, əxlaqi tamlıq və halallıq, pak sevgi, məhəbbət, yurdsevərlik, təbiet mövzusu geniş yer tutur və onun bədii-estetik məfkurəsinin formallaşmasında əhəmiyyətli önəm kəsb edir. Bu şeirlərin səciyyəvi cəhetlərindən biri də onların müasirliyidir, yəni şair müasir həyatın təzadları, onun insanlara səadət bəxş edən məqamlarını və eyni zamanda insanları əzab məngənəsində sixan anları bədii məzmunda ehtiva edərək, onu yeni mena calarları ilə zənginləşdirməyə çalışır.

Inanıram ki, səmimi təvəzök-kar, iddiasız qələm və işıqlı үrək sahibi olan şair Damət Salmanoğlunun ədəbi uğurları onun ünvanına çevriləcək. Omrunun 60-ci baharına qədem qoyan şair dostuma can saqlığı və yaradıcılıq ugurları arzulayıram!

Balayev Sadiq